



Azərbaycan Prezidenti İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı kimi təsis olunub. Dəmiryolcular hər il bu günü təntənə ilə qeyd edirlər.

Azərbaycanda ilk dəmir yolu xətti - 1872-ci ilin 16 iyul tarixində qurulmuş - neftin daşınması və neft sənayesinin sürətli inkişafı ilə əlaqədar olmuşdur. Abşeronda əsas neftçixarma rayonlarından (Sabunçu, Suraxanı, Balaxanı, Bibiheybət) neftin Bakı neftiyarına zavodlarına, sonralar isə Rusiya-nın mərkəzi rayonlarına və dünya bazarına nəql olunması neft sənayeçiləri üçün müümüm əhəmiyyət kəsb edirdi. Çar hökuməti Nazirlər Kabinetinin 1878-ci il iyunun 16-da keçirilən iclasında Cənubi Qafqaz dəmir yolu - "Neft sahəsində" dəmir yoluun tikiinti layihəsi təsdiq olundu. Bakını Balaxanı, Sabunçu və Suraxanı mədənləri ilə birleşdirən 23,2 kilometr uzunluğunda dəmir yolu xətti bir il altı ay ərzində tikilərək 1879-cu ilin dekabrında istifadəyə verildi. 20 yanvar 1880-ci ildə isə dəmir yolu xəttinin rəsmi açılış mərasimi oldu. Dünya tarixində ilk dəfə olaraq sisterna vagonları ilə neftin daşınması məhz bu dəmir yolu xəttində tətbiq edilmişdir. Azərbaycanda neft sənayesinin sürətli inkişafı Bakı-Tiflis və Bakı-Dərbənd dəmiryolu xətlərinin tikintisine səbəb olmuşdur. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmir yolu magistralının çəkilişinə başlanıldı.

Azərbaycanın polad magistralı bir neçə dəfə Zaqqafqaziya Dəmir Yolu-nun tərkibinə daxil edilmiş, sonralar müstəqil dəmir yolu kimi sərbəst fəaliyyət göstərmişdir. 1945-ci il iyulun 6-da SSRİ Dövlət Müdafiə Komitesinin qərarı ilə Azərbaycan dəmir yolu yaradılmışdır. SSRİ Yollar nazirinin 1945-ci il 28 iyul tarixli emri ilə Azərbaycan dəmir yolu 1945-ci ilin oktyabın 1-dən təşkil edilmişdir. XX əsrde dünya dəmir yolu təsərrüfatının bütün texniki və texnoloji yenilikləri Azərbaycanda da uğurla tətbiq olunmuşdur. Keşmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu xəttinin (U=1500 V) məhz Bakı-Suraxanı-Sabunçu xəttində 6 iyul 1926-ci ildə istismara verilməsi Azərbaycan demiryolcularının parlaq qələbəsi idi. Respublikanın dəmir yolu təsərrüfatı SSRİ-nin nəhəng polad magistral şəbəkəsinin en vacib hissələrindən biri kimi inki-

na qoşuldu. Azərbaycan Dəmir Yolu 1992-ci ildə MDB və Baltik-yani ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən isə Beynəlxalq Dəmir Yolları İttifaqının üzvlüyünə qəbul olundu.

Azərbaycan Dəmir Yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olun-

rin reallaşmasında bölgədə və regionda aparıcı rol oynayır.

Bu gün dəmir yolu şəbəkəsinin genişləndirilməsi işləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordu-muzun, qəhrəman vətən oğullarımızın şücaeti sayəsində işğaldan azad olunmuş ərazilərdə uğurla həyata keçirilir.

Özəli yurd yerlərimizdə dəmir yolu infrastrukturunu yenidən qurulur. Belə layihələrdən biri Horadiz-Ağbənd dəmir yolu xəttidir. Bu yol Azərbay-

Azərbaycanın polad magistralının sürətli inkişaf mərhələsi

şaf etmiş, beynəlxalq və yerli daşımalarında ən qabaqcıl mövqə tutmuşdur.

Respublikamızda dəmir yolu inkişaf tarixinin müümüm bir hissəsi gərkəmlı dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə six bağlıdır. Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci mərhələsində dəmiryol şəbəkəsinin maddi-texniki bazası genişlənərək respublika iqtisadiyyatının hərtərəfli inkişafının təmin olunmasına müümüm töhfələr vermişdir. Məhz onun diqqət və qayğısı nəticəsində XX əsrin sonlarında dəmir yolu infrastrukturunu öz tərəqqisinin zirvəsinə yüksəlmüşdür. Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev istər Azərbaycana rəhbərlik edərkən, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən ölkədə dəmir yolu fəaliyyətini həmisi diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi diqqət, qayğı göstərmişdir. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Qafqazda ən böyük çəşidleyici stansiyalardan biri olan Şirvan stansiyası, Yevlax-Balakən, Gündək-Qaradağ dəmir yolu xətləri, Əlat deposu, konteynerlərin təmiri üzrə Keşlə vagon deposu, digər dəmir yolu stansiyaları və xətti müəssisələri tikilib istismara verilmişdir. Aradıl Görülən işlər nəticəsində Azərbaycanda dəmiryol nəqliyyatı vasitəsilə daşınan yüklerin həcmi həmin dövrlərdə 80-90 milyon tona çatdırılmışdır. Bu dövrə Azərbaycan dəmir yoluun maddi-texniki bazası genişləndirilərək müterəqqi texnologiyaların tətbiqi ilə yeni dəmir yolu xətlərinin və müəssisələrinin tikilib istismara verilməsi ön plana çəkildi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyindən sonra Avropa və Asiya ölkələri ilə yeni iqtisadi əlaqələr yaratmağa başladı. Beynəlxalq yüklerin daşınması üçün öz imkanlarını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Dəmir Yolu idarəsi beynəlxalq təşkilatlara müraciət etdi. İlk növbədə Azərbaycan 1993-cü ilin may ayında Brüssel şəhərində keçirilən Avropa Beynəlxalq Cəmiyyətləri konfransında Avropa Birliyinin maliyyələşdirildiyi TRACECA programı

masi üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də lazımi tədbirlər görülməkdədir. 21 fevral 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi haqqında Sərəncam imzalılmışdı. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallığa چərəlmiş və 30 oktyabr 2017-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət və hökumət rəhbərlerinin iştirakı ilə təntənəli surətdə istismara verilmişdir. Bu yol infrastrukturunu Avropa ilə Asiya qitələri arasında nəqliyyat əlaqələrini yaratmaqla bərabər, yeni logistik əlaqələrin və biznes imkanlarının yaranmasına və ticarətin artmasına da xidmət edir.

Azərbaycanda dəmir yollarına qoşulan investisiyaların səmərəliliyinin yüksəldilməsi, infrastruktur xidmətlərinin və beynəlxalq marşrutların strateji əhəmiyyətinin artırılması məqsədilə 21 may 2020-ci il tarixində "Azərbaycan Dəmir Yolları" QSC ilə ABŞ-in "McKinsey end Compani" aparıcı şirkəti arasında "2030 Korporativ Strategiya"nın hazırlanmasına dair müqavilə imzalanıb. Azərbaycanda dəmir yolu nəqliyyatında aparılan islahatlar və qazanılan nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya miqyasında ən mötəbər beynəlxalq təşkilatlardan biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatda göstərib ki, Azərbaycan dəmir yolları səmərəliliyi baxımından dünyada 12-ci yerde, keyfiyyətinə görə isə 34-cü yerde qərarlaşır. Yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, ölkə iqtisadiyyatının inkişafında müümüm yer tutan "Azərbaycan Dəmir Yolları" QSC beynəlxalq və regional layihələrdə iştirak edərək, 142 il ərzində yaranan maddi-texniki bazasını möhkəmləndirirək, ölkənin iri həcmli yük və sərnişin daşımalarına olan tələbatını təhlükəsiz və keyfiyyətlə yerinə yetirir.

Azərbaycan dəmir yolu sahəsində tranzit, böyük logistik mərkəzə çevrilir. Şərqi-Qərb, Şimal-Cənub və digər beynəlxalq əhəmiyyətli dəhlizlə-

canın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcək. Bununla da, Naxçıvandan keçməklə bu dəmir yolu Azərbaycanı Türkiyə ilə də birləşdirəcəkdir. Bu xəttin uzunluğu 114 kilometrə bərabərdir. Bundan başqa, Horadiz stansiyası ilə yanaşı, 7 stansiya da yeni-dən tikilir. Dəmir yolu xəttinin ilin sonuna dək istifadəyə verilməsi nezərdə tutulur.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunu yenidən qurulması işlərini ölkə başçısı diqqətdə saxlayır, görülən işlərlə maraqlanır və bu layihələrin təməlqöymə mərasimlərində şəx-sən iştirak edir.

Oktyabr ayının 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər-ləri çərçivəsində Dəmir yolu və Avtovağzal Kompleksi tikintisinin təməlini qoyublar. Bu kompleksin istifadəyə verilməsi Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək. Yeni dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan yaradacaqdır.

Bu gün ölkədə dəmir yolu genişləndirilməsi və inkişafı üçün genişməyişli layihələr uğurla icra olunur. Beynəlxalq dəmir yolu dəhlizlərinin reallaşmasında Azərbaycan müstəsna rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Qırğızistan arasında Birinci Dövlətlərərə Şuranın iclasındaki çıxişında ölkələrimiz arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyini vurgulayıb. Qeyd olunub ki, artıq fəaliyyətdə olan, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları, ilk növbədə dəmir yolu kommunikasiyalarımızı daha six birləşdirəcək. Və eyni zamanda Çin-Qırğızistan-Özbəkistan dəmir yoluun tikintisi Orta Dəhlizin bir hissəsi olacaq. Çox böyük potensiala malik olan Şimal-Cənub dəhlizi Azərbaycandan keçir. Qoşaq nöqtələrində bu iki dəhliz kəsişir və Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin genişləndirilməsinə imkan yaradır.

Əli SADIQOV,
"Respublika".